



1922-ci ilin may ayında bir məktub alı-
mışam. Müəllifinin kim olduğunu
bilmirəm. Ancaq zərfin üzərindəki
möhürdən müəyyən edirəm ki, o, Livanın kiçik
bir kəndindən göndərilmişdir. Bu qəribə məktub
diqqətlə oxuduandan sonra mən bütün məsliliyəti öz üzərimə götürüb, onu mətbuatda dərc
etdirərəm:

Dünən bizim kənddə bir nəfər vəfat etmişdi.
Kəndin bütün əhalisi, böyükdən kiçiyədək, ha-
mi onu məzara yola salırdı. Şərq və Qərb kilsə-
lərinin rahibləri də burada iştirak edirdilər. Mər-
humun qəbrinə hərə bir ovuc torpaq atdı. Torpaq
dəfn iştirakçılarının göz yaşları ilə ıslanmışdı.

Deyirlər dahi o kəsdir ki, böyük kitablar yazır,
gözəl şeirlər yaradır, heykəller ucaldır, bəşəriy-
yət üçün ixtıralar edir. Mərhum isə bu peşələrin
heç birinin sahibi deyildi. Bununla belə o, dahi
idi və qəlbimizdə dahi olaraq da qalacaqdır. Nə
üçün? Ona görə ki, o, dünyada özünü itirib, sonra
yenidən tapa bilməmişdi. O, "qu-qu" saatı ilə mübā-
rizə aparmış və qalib gəlməmişdi. "Qu-qu" saatı ilə
mübarizədə qalib gələn şəxs isə dahidir.

Həmin şəxs bizim kəndə iki il bundan əvvəl
gəlmişdi. O, heç kəsi tanımadı. İndiyə kimi bu
adam barədə məndən başqa kimse bir şey bil-
mir.

Biz livanlıyiq və Livan kəndlilərinin qanun-
qaydalarını yaxşı bilirik. Livan kəndlisi qapısını
heç kəsin üzüne bağlamaz və bir tıkə çörəyini
heç kəsdən əsirgəməz. Ancaq onlar adamı sor-
ğu-suala tutmağı çox sevirlər. Kimsən? Neçi-
sən? Hardansan? Niyə? və s.

Yuxarıda haqqında danışığımız adının kənd-
də göldiyi günün səhəri artıq hamı bilirdi ki, o,
amerikalıdır, adı da Tomasdır. Həmçinin öyrən-
mişdilər ki, o, Livanda anadan olmuş, uşaqlıq və
gənclik illərinin bir hissəsini Livanda keçirmiş,
sonra isə vətənini tərk edib Amerikaya getmiş-
dir. Orada iyirmi il çalışıb, bütün qüvvəsini iti-
rəndən sonra yenidən Livana qayıtmış, bizim
kəndi özünə məskən seçmişdir.

Mən onu ilk dəfə görəndə gözlərində bir ca-
zibə hiss etdim, elə bil ki, o, deyirdi: "Dostum,
gəl yanıma!". Onun əzəmətli cüssəsi isə sanki
bunun əksini söyləyirdi: "Mənə yaxınlaşma!".

Onunla tanış oldum, dostlaşdım. O öz qəlbini
mənə açdı. Dünyanın hər yerində insanlara bir
ad qoyur və həmin adla da onu çağırırlar. Ancaq
Livan kəndlərində adamları ləqəbləri ilə çağır-

«Qu-qu» saatı

Mixail Nuaymə (Livan)



mağlı sevirlər. Onun adı mister Tomas idi, amma
bu ad onun sahibi haqqında heç bir şey bildir-
mirdi. O, insandaki bütün müsbət cəhətlərin -
sevgi, dostluq, ədalət, alicənablıq, fədakarlıq, il-
tifat və sairənin məcmuu demək idi.

Bəli, kəndin sakinləri mister Tomasi belə ad-
landırırdılar. Əbu Maarifin kəndə göldiyindən
bir neçə həftə keçməmişdi ki, hamı onu sev-
məyə başladı. O, bizim yoldaşımız, əzizimiz,
sirdaşımız, məsləhət verəniz və təbibimiz ol-
du. Nə üçün hamı onu belə sevdii? Ona görə ki,
Əbu Maarif kəndə qayıtdıqdan sonra heç kəs öz
vətənini tərk etmədi. Heç kəs mühacirətə get-
mədi və kimsə daha belə fikrə düşmədi. O bizə
başa saldı ki, vətənsiz həyat yoxdur. Əgər insan
öz vətən torpağını sevməyi bacarmırsa, yad tor-
pağından sevə bilməz.

Əbu Maarifin dediyi sözler mənim yadimdır.
Onlardan bir neçəsini sizə söyləmək istəyi-
rəm: "Torpaq səni geyindirir, yedirdir. Sən pal-



tardan ve yeməkden imtiyana edə bilərsəm? İnsan edirindən bir mənbə olmalıdır, bu, torpaqdır. San torpağı bir buğda ekşən, o, ovozında sənə onu qaytarar. Torpaqda elə bir etir var ki, san onu heç bir etriyat magazasından alıbilməsnən".

Bizim comitəyə insan insanı quldurdur. Yalnız torpaqla işi olan kəs azaddır, çünkü torpaq insanı istəvələr vətən etmır.

Torpaq üzerinde tikan da, qızılıqlı da, buğda da, alaq da bitir. Torpaq bundan utamır, ancaq insanlar öz kinlərinən və alaqlarından utamırlar, onları bir-birindən gizlətməye, aşkar etməyə çalışırlar. Düzünlü torpaqdan öyrənin!

Mən bir dəfə iki şəxslə rastlaşdım. Bunların biri pul yığır, digeri isə buğda ekşidi. Aşağı idil, çoxlu pul yığmış şəxs diz üstü çökorak, bütün pulları öküncüyə toklit edir, ovozında buğda istirvidi. Ökinçi ona belə dedi: Sen vaxtilə öz bəhərəndən razi idin, men de öz bəhərəndən razıyam". Son Əbu Maarrifin nəzərən gözəl danışdırığını eșitmisin. O, bütün bunları xitabat kürsüsündən təntənləri yüksənlərək deyil, tarlada, zəmida, üzümlükdə dansındır. Onun əlinde torpaq ałtılırları olurdu. Mən onun bizim paltarları geyməsinin çox xoşlayırdım.

Əbu Maarrifin xəyalı gözlərim öündən canlananda ağlıyordum. İndi de qızıləmən yash damlaşsı məktubun üzərinə düşür. Qorxuram ki, Əbu Maarrifin dediklərinə başa düşməyənsem. Çünkü son mehəbbətdən doğan göz yaşalarının na olğudunu bilmirsən, torpaqın dilini başa düşmürsən. Əbu Maarrif isə bunları bildirdi.

Bir dəfə bir yerdə olduğumuz zaman Əbu Maarrif dedi:

- Qulaq as, qulaq as! Bir şey eşidirsinəmi?
- Eşidiram.
- No eşidirsinə?
- Qu-qu... Bu qusdur, oxuyur, biz ona "qu-qu" qusunu deyirik. O, yaza üçub bizim yerlərə golur.

Birdən Əbu Maarrifin əhvəli deyisdi. Sobobini bilmədim. O dedi:

- Qulaq as, men sənə "Qu-qu" avhalatını da-nışım: Biri var idi, biri yox idi. Keçmiş zamanlarda bir livanlı or-arvard var idi. Kişi fallah idı və onlar əlini təri ilə bir parç cörək təpib dolardırlar. Həttar adlı yeganə uğurları vardi. Qon-suluqda bir dul kişi yaşayır. Onun da Zümrüd adlı birce qızı var idi. Kəndin bütün adamları deyirdilər ki, Həttar və Zümrüd bir-biri üçün doğulmuşlar.

Deyirlər mehbətinin gözü kordur. Ancaq bu, düz deyil. Mehbətər her şeyi görür və her şey ona gözəl görünür. Mehbətətər həyatın osasıdır. Adam başqasını sevəndə, o, sevgilisinin ancaq yaxşı eoħədələrinə görür. İnsan mehbətətin no olğuduna dərk etməya başlayanda isə həyət dərk edir. Həttarla Zümrüd də bir-birini delicosına sevirdi.

1900-cü il iddi. Həttarın və Zümrüdüñ valideynləri pasxa bayramından sonra onların toyunu etmek fikrində idil. Elə bi günlərdə Faris Heyber adlı bir livanlı Amerikadın bizim kəndə qayıdı. Faris hamıya Qərbən möcüzələrindən dansırdı. O, "qu-qu" saatinəndən danışdı.

Son heç ömründə belə saat görəmisiyən. Vaxtı "qu-qu" işusu xəber verir. Əgər saat 12-dərsə, saatın yuxarı hissəsindən olan kiçik qapı açılır, "qu-qu" işusu çıxır və 12 dəfə "qu-qu" edir, sonra təzədən yerinə qayıdır və qapı örtülür.

Həttar və Zümrüd də bu möcüzəli saat həq-qında eşitmışdır. Zümrüd həyət içinde iddi. O, Faris Heyberin evində asılmış bu saatı görməyənən atıldı...

Tot günün Zümrüd öz nişanlısına atıb Farisə qədidi.

Həttar təhər olummuşdu. O öz-özüne deyirdi: "Utan, Həttar, Faris kimdir adam nişanlının oğlunu alı, seni töbüq etdi, "qu-qu" saatı senə üstün goldi. O, hansı olduğunu ki, orada bu cür qo-rıbo şəyər düzəldirildər?"

Doğma vətən torpağı onun gözü öündə qəraldı, Həttar da Amerikadındı...

Amerikada Həttar elə ilk günlərdən başa düşüdə ki, bu ölkənin açarı pulsular, həmin açara malik olmayan və onu əldə etmək üçün çarpışmaya şəxs və ölkədə dolma bilmez. Həttar da bu açarı əldə etmək üçün bütün varlığı ilə çalışmağa başladı. Lakin Həttarın qazancı - Amerika möcüzələri ilə tanışlı oldu, onun sırlarını öyrəndi və "qu-qu" saatinən gördi.

Gözlənilmeden, Həttarın qarşısında soadət və qazançlapları açıldı və o, böyük bir ticarət şirkətinin sahibi oldu. Həttarın ilk aldığı "qu-qu" saatı oldu. Cox keçmişdi ki, o varlandı. "Qu-qu" saatı onun otuqlarından en böyükünün divarindən asılmışdı.

Həttar, Amerikada doğulmuş, əsli isə suriyahı olan Əlişo adlı bir qızla evlendi.

Xoşbəxtlik gözlənilmeden geldiyi kimi göz-

lənilmədən də gedir. Toydan sonra Həttar hemi-şəhəreyən keçirir, doğma vətən torpağını tez-tez xatırlayır. Baş vermiş bir hadisəndən sonra Həttar elə bil ki, yeniden ayıldı.

Əlişo tokid edirdi ki, Həttar "qu-qu" saatinəndən dərvişəndən çıxarsın. Çünkü bu çar saatlar artıq dobrən dənmişdə və evin görünüşünü korlayırdı.

Həttar arvadı Əlişoni sevmirdi və buna görə də onun her bir sözü, telebi onu əsərləşdirirdi. Bu defsə də o, əsəbi haldə qısqırdı:

- Elə mon özüm də kəndçi babam. İndi isə ticarətən başqa heç nedən başım çıxmır. Yal-yanız bir də bilirmə, bu da pülmə dildir.

Sona o özüyində fikirledi: "Son indi kim-sən, Həttar?" Vaxtılık kəndimizdən de bi adam idin, atan, ananən sevirdi, homşerlərinə sənə hörmət edirdilər. Bir parça torpaqın var idi. Bəs indi kimson? Bu nəhəng cohenənmən maşının kiçili nozera çarpmayı, gərəksiz bir vinti. Buradən nəhəni sahibi olmuşsun? Barı bir də öyrəndin, təze ölkə ilə tanış oldum? Yox, son cəhəlsən, no və lideyinənləri, na Zümrüdən xoşbəxt etmedim".

Həttar Zümrüdən yadına saldı və çox qüssə-ləndi. Göresən, Zümrüd indi hadarlı, nəcən ya-sayıyır? Belə çatın anlarında Həttar xidməti qadı-nın yanına gedərdi. Xidməti suriyali bir qarı idi. Neçə ilərden beri id ki, Amerikada yaşıdır-ı. Həttarın izirətlərini başa düşür, dərdinə yanır, onu doğma ovladı kimi eziyizlər, təskinlik verirdi.

Bir gün axşam Həttar öz arvadı və amerikalı dostları ilə birkilikdə restoranda oturmuşdu. Xid-məti Həttara yaxınlaşdırıb bir məktub verdi və dedi:

- Məktub pəncərənən qarşısında duran qadın-dandır.

Həttar məktubu açıb oxumağa başladı, rongı qəçdi... Ayaq qubanı pəncərənin yanında onu gözleyən qadına yaxınlaşdırıb. Onlar isə haqqda isə danışdırlar. Həttar vizi vəroqinə qadınna verdi.

Həttar öz yeriñə qayğından arvadı və dostları getməyo hazırlaşdırlar. Bütün yolu heç kəs da-nışmadı. Eve çatın kimi arvadı əsəbi haldə bildirdi ki, o da Həttarla yaşamayaçaqdır, dostları da Əlişo haqq qazandırıb Həttar mozmət edilərlər.

Baxt vətəp zəngi çalındı. Həttarın restoranda görüb danışdığı qadın qonaq otagi girdi. Onun eynində ucuz parçadan tikilmiş niməsə isə paltarı var idi. Əlişo qadını gəron kimi qısqırdı. Həttar da dənmiş kimi yerində kiridi. Əlişo-

nin qışqırığına xidmətçi qadın Seidə goldı. Nə-mələn qadın təccüb və talaş içarısında Əli-səyə yaxınlaşdırıb və ona isə no isə demək istədi. Əli-səyər vətəp vətəp ilə onu kənar itəleyər: - "Mo-nə yaxın durma, əlini menə vurma!" - dedi və qonşu otşaqla olan amerikalı dostları ilə evdən çıxıb getdi.

Niməsə palta geymisi qadının gözleri qaraldı. O, müvəzətinə itirib Seidənin qolları arasına düşdü, onlar ikisi de yər xıylı.

Həttar özün itirmişdi, no edəcəyini bilmirdi. Budur, bu evdə onun üçün on özəz adam olan, ona qədim Suriyani xatırlarından Seidə döşəmə üzərində serilib hərəkətsiz qalmışdı. Seidənin yanında isə evsiz-eşiksiz yoxsus bir qadın taqı-şızlığından dayanırmışdı. Bu qadın vaxtılı öz döğ-mə yurdunda etirli qızılıqlı qəder incə və sevimliyi id. Burada isə o, no strini, no ro dəngin qo-rubuya saxlaya bilmişdi. Bu qadın indi bəs usaq anasdır. Onun eri heç yerdə işləmir, oyysaq edir, elincə pul düşəndə qumar oynayır, ayri bir müqəyyiyyatı yoxdur.

Bəs Əlişo kimdir? O, həyatın yaraşığını po-zan qəribə bir məxluqdur.

Həttar, bəs onun özün kimson? Xoşbəxtənmiş? Həttarın gözü qarşısında doğma yurdù canlanı-maşa başlıdı. Bir anlıq ona elə goldı ki, voten torpağında yaşayır, işleyir, oxuyan quşlarınnə səsi-ni eşdir.

O, xeyaldan ayrıldı. Bir tərəfdən ölüm, o biri torpağın təmizliliyi gördü. Zehlə təkən uğultular yene onun qulaqlarında sessəndi. Həttara elə goldı ki, bu şəhər mənlərə çarxi olan böyük bir qıllırdı. Çaxırlar ağlaşlaşdırıb bir sıraltı flırınlar, səmisiñənleri daşıyır. Bu səmisiñən cahil və avaralıdır, maşın onları hara aparsıra ora gedirler. Qüllənin başı bağında Həttar böyük bir saat göründü, saat yuxarısında neheng bir qus "qu-qu" oxuyordu. Səmisiñən isə piçili ilə deyirdi: "Bu, "qu-qu" saatiñ."

Həttar Seidənin hərəkətsiz bədənəmə tərəf-eyilər, namələn qadınna qadınna dedi:

- Zümrüd, mənən kəmək et!
- Onlar birkilər Seidəni otqađan çıxardılar...
- Əbu-Maarrif bu yerdə həkəyəni dayandırdı. Bir qədərden sonra dedi:

Bu da "Qu-qu" saatinən əhvalatı. Bu həkəyəni sənə damşan adının özü isə Həttardır.